



(əvvəli ötən sayımızda)

Masperoya görə Turanlılar Fərat sahilində məskunlaşdıqdan sonra xalq kimi formalasaraq yaşı əldə etdilər, başarıyyətin ehtiyac duyduğu sənaye sahələrini yaratdılar, qarunvericiliyin və dinin cəmiyyət hayatındaki təzimləyici qaydalarını tətbiq etdilər. Onların yalnız öncə eynilə Misir heroqlifləri kimi idi. Hər bir işsə temsil etmək istədiyimiz aşyanın təsvirindən ibarət idi.

Tann ideyası səkkiz güşəli ulduz şəklində ifadə olunurdu. An işası kralın geri dönməsini ifadə edirdi. (Gaston Maspero. 1876, Səh. 139)

Metalın və təmiz filizlərin dağ sükurlarının üst qatında yerləşdiyi Altay dağlarında mədənçilik və metalçılığı mənimseyən və zərgərlik sənətinin təməlini qoyan turanlılar bu sənətlərin Xaldeydə (Sumerde)əsasını qoydular. Turanlılar həmçinin Pont (Qara dəniz)dənizinin sahilində və mərkəzi yayaların mədənler və dağlar bölgəsində, yaşayırdılar. Dağlarda məskunlaşmış turanlılar saspirlərin, xaldıların, kolxların, xalıblərin, tubal və mosklärın timsalında öz mövcudluqlarını Roma işğalına qədər qoruyub saxlamışdır. Kiçik Asiyadakı Turanlılar Fərat çayı sahillərində olduğu kimi arıların və samılərin təzyiqləri nəticəsində sıxışdırılıb çıxarıldılar. (Gaston Maspero. 1876, Səh. 238)

Maspero Sumer və Anadoluda qədim mədəniyyətinin yaradıcılarının məhz turanlılar olduğunu yazar.

Fransız tarixçisi Qrosset Orta Asiya göllərindəki turanlı köçərilərinin dünya tarixində müüm rol oynadığını qeyd edərək yazar: "Onlar tarix ərzində 20 dəfə Turan yayasından hərəkət edərək Hind və Qanq vadilərini, Dəclə Fərat vadilərini işgal etmiş, ucqarların durğunlaşmış mədəniyyət mərkəzlərinə yeni canlılıq getirmişdir. Bu insan axını çayların dağlardan vadilərə axması kimi coğrafi qanunun bənzəri idi. Qədim mədəniyyət malik müxtəlif xalqları vahid hakimiyət altında birləşdirən türk və tatarlar mədəniyyətlərinin çulğalashmasına səbəb olurdular. Anauada aşkar edilən qədim mədəniyyət sumerlərin quzey-batıdan gələn turanlı olduqlarını və Türkistandan geldiklərini sübut edir. (Grosset R. 1921, Səh. 5-6)

Yuxarıda getirilən sitatlar və müəlliflərin fikirleri Mesopotamiyada tarixin ilkin dövrlərində Mərkəzi Asiyadan gələrək Zaqros dağları və İkicay erazisində məskunlaşan və assuroloqların böyük əksəriyyətinin turanlılar adlandırdıqları tayfaların həqiqətən də, Turan adlı bir ölkəsi və dövlətlərinin mövcud olduğunu

Diger bir versiyaya görə isə Babilin adı sumerce "Ka-dinqi" adlanırdı, bu sözdəki "Ka"-qapı, "Dinqi" (Tengir) isə tanrı deməkdir və beləliklə, Babil "Tanrı qapısı" adlanırdı. Akkadların dilində də Babil adı sumer dilindən tərcümə olub "Bab-ilim" şəklində idi və mənası yənə də sumer dilindən tərcümədə "tanrı qapısı" deməkdir. (Johannes Fleming. 1883, Səh. 1, 11)

Fransız assuroloqu Lenorman Turan adının etimologiyasına aydınlıq getirərək onun kökünü iran-

Ələsgər Siyablı

Dünya tarixinin Turan dövrü

sübut edir. İkiçay arasının toponomislərində ve şəxs adlarında coxlu türk mənşəli sözler var idi. Strabon Asuryanın qədim paytaxtı və onların allahının adını daşıyan Assurun əsl adının Aturiya olduğunu yazar.

İstər Assur, istərsə də Babilə samiler burda məskunlaşmadan



Önce turanlı subar (subir), sumer, hurri, kassi tayfaları yaşayırdılar. Onların ən qədimləri bəzən qısalılmış şəkildə adlanan Su və ya Subarlar idilər. Aturiyanın (Assuriyan) ən qədim hökmətləri burda e.q. III minillikdə məskunlaşmış subarlar idilər. Assur şəhəri öz adını subarların qədim tanrısi Aturun adından götürmüdü. Elmdə hər ikisi əklemli turanlı dil olan subar və hurri dilinin qohum diller olduğunu fikri hakimdir. Hurrilər burda e.q. II minillikdə Habur çayı hövzəsində, o cümlədən Arrapxa və Nuzidə geniş yayılmışdır. Assurun qədim əhalisi olan Subar dövründə onların hökmətləri "cadırda yaşayan" adlandırıldılar ki, bu ifadə onların heyvandar tayflar olduğuna işaretdir. Onlar Assura şimal, yada şərq ölkələrindən gəlmişdilər. Samiler bölgəye hakim olmadan önce Babilin adı "Tintirki" idi. Tintirek qədim türk dilində həyat ağacı deməkdir. Bu ağac qədim Babil şəhərinin mərkəzində ucaldılmışdı. (Yusuf Hikmet Bayur, 1930, Səh. 367)

Yuxarıda getirilən sitatlar və müəlliflərin fikirleri Mesopotamiyada tarixin ilkin dövrlərində Mərkəzi Asiyadan gələrək Zaqros dağları və İkicay erazisində məskunlaşan və assuroloqların böyük əksəriyyətinin turanlılar adlandırdıqları tayfaların həqiqətən də, Turan adlı bir ölkəsi və dövlətlərinin mövcud olduğunu

cuddur. Görkəmli assuroloqlar Opert və Lenorman Tur adının mənasını şərh edərək onu sumer dilində sadəcə oğul anlamı daşımadığını tanrıının oğlu demek olduğunu qeyd edirlər. Adın ikinci tərkib hissəsini teşkil edən An isə Sumerin ali və göyütü tanrısidir. Sumer dilindən tərcümədə Turan sözünün mənası "Tanrıının, yeni An-in oğlu" deməkdir. Sumer mifologiyasında Anın oğlu Enki dağları, vadiləri, suları və dənizləri müxtəlif canlılarla məskunlaşdırırdı. O, həmçinin Sumerlərin timsalında insanların da yaradıcıdır. Enki yeraltı hökmətləri tanrıça Ninmax ilə birlikdə yeni canlı məsluqlar yaratmaq üçün öncədən içərisi rüşeymlərle mayalanmış palçıçı ayaqlayaraq yoğurmuş və Ninmax ondan ilk canlı insan olan

Turan-ki məbədi Anın oğlu Enli-
le həsr olunmuşdu. Tanrı Anın oğlu
yer üzünün və küleklərin tanrısi olan
Enli göyütünün və bütün varlığın,
insanların yaradıcısı – atası idi. Gö-
yüütü tanrı Anın və yer üzünün ana
tanrısi Kinin oğlu idi. O həmçinin
Nippur şəhərinin tanrı himayəcisi
idi. Enli sözü ikinci hissədən ibarətdir
En-ağa, yönetici, liliş kulek de-
məkdir. Enlinin titulları Turan, 'Bö-
yük dağ', 'Yad ölkələrin kralı', 'Vəh-
şi öküz' şiddətli fırtna idi. Sumer,
Akkad və digər xalqlar Enlli kainat-
ın yaradıcısı, atası və hökmətləri he-
sab edirdilər. (Hilprecht, Babylon
Expedition, Səh. 87)

Sumer dilində Turan adının di-
ger bir uyğun etimologiyası "ana
bətni, ana rahmi, doğulma yeri", yə-
ni yurd mənasında Tura sözü ilə
əlaqədardır. (J. Halloran, Sumerien
Lexicon, 1999, Səh. 74)

Turan adının sumer dili etimolo-
giyası əsasında izahi "mütəddəs
doğulma yeri, əcdad yurdı" anlamı
daşıyır. Sumer yaradılış əfsanəsində
Enli və onun arvadı Ninil Götüyü-
nű, yerin birlik və vəhdətini təcəs-

qadını və kişi yaratmışdır. Lakin qü-
surlu olan bu qadın və kişini Enki
bəyənməmiş və özü palçıdan mü-
kəmməl keyfiyyətlərə malik insan-
lar, qadın və kişi yaratmışdır. İnsan-
ları və digər canlıların yaradıcısı
olan Enki atası An kimi öküz surə-
tında təcəssüm olunurdu.

Diyala çayının sahilində Me Tu-
ran şəhər dövləti mövcud idi. Me Tu-
ran önməli bir qədim şəhər olub
Diyala çayının şimal sahilində yer-
ləşirdi və qalıqları İraqda Tel Had-
dad şəhəri yaxınlığında qazıntılar
zamanı aşkar edilmişdir. Şəhər Eş-
nunna tanrısının himayəsində idi və
Assur kralılıq Adad zamanında iş-
ğal olunduqdan sonra burda assuri-
yalı amoritlər hökmərləşdirildi.
(D.Frayne. 1990, Səh. 699)

Me Sumer dilində müqəddəs deməkdir. Me Turan subarlar za-
manı inşa olunmuş müqəddəs mə-
bəd ətrafinda tikilmiş şəhər dövləti-
kimi subar tanrılarından biri Turan
adını daşımışdır. Ölək də bu tanrı-
nın və şəhərin adından Turan ad-
lanmışdır.

süm etdirirdi. Enli göyütünün tanrı
atası, Ninil isə yer üzünün, torpağın
ana tanrısi idi. Nippur məbədində
aşkar edilən metnələrdə Onların vəh-
dəti-birliyi kainatı teşkil edirdi. Göyüt-
ünən tanrı Enlinin adı "İlu Turan",
yəni tanrı Turan kimi ifadə olunurdu.
Burda Tur Sumer dilindən tərcümə-
də Anın oğlu deməkdir. (H.V.Hil-
precht, The Babylonian Expedition.
Philadelphia 1908, Səh. 39)

*Sumerdə Ekur və ya zikkurat
adlanan məbədlər çox zaman An
və Enli tanrılarına həsr olunurdu.*

*Sumerin Nippur və Larsa şəhə-
rində ziqquratlar E-Turan-ki adala-
nırlıdırlar. Bu ziqquratlar An tanrısına
həsr olunmuşdur. KİSumer dilində
yer, ərazi, Tur-mütəddəslik, kutlu-
luq, Esa ev anlamı daşıyır. Yəni E-
Turan-ki sözünün anlamı "Turan
evinin yerleşdiyi yer" mənasındadır.
Bu adın digər yazılış forması da
Me-Turan-ki şəklindədir, burda ME
Sumerə müqəddəsliyi kutluluğu
bildirir. (H.V. Hilprecht. 1908, Səh.
75)*

(ardı gələn sayımızda)